

# Üzeyir Hacıbəyli

AZƏRBAYCAN  
XALQ MUSİQİSİNİN  
ƏSASLARI

*Azərbaycan ladlarının öyrənilməsinə dair  
adaptasiya olunmuş  
DƏRS VƏSAİTİ*

# ÜZEYİR HACIBƏYLİ

AZƏRBAYCAN  
XALQ MUSIQİSİNİN  
ƏSASLARI

*Azərbaycan ladlarının  
öyrənilməsinə dair adaptasiya  
olunmuş  
DƏRS VƏSAITİ*





Ağ 2014  
2018

Məktəb - 1122

102753

# ÜZEYİR HACIBƏYLİ

## AZƏRBAYCAN XALQ MUSIQİSİNİN ƏSASLARI

Musiqi məktəbləri şagirdləri üçün  
«Azərbaycan xalq musiqisinin əsasları», «Solfecio»,  
«İmprovizasiya və bəstələmə», «İxtisas aləti», «Ümumi fortepiano»  
fənlərində Azərbaycan lədərinin öyrənilməsinə dair  
adaptasiya olunmuş

DƏRS VƏSAİTİ

Adaptasiyanın tərtibçisi  
TƏRLAN SEYİDOV

M.F.Axundov adına  
Azərbaycan Milli  
Kitabxanası

ARXIV

«TƏHSİL»  
BAKİ-2014

Üzeyir Hacıbəylinin «Azərbaycan xalq musiqisinin əsasları»

traktatının adaptasiya versiyası musiqi məktəbləri şagirdləri üçün  
BMA-nın Orta ixtisas musiqi məktəb-studiyanıda hazırlanmış və  
BMA-nın Elmi Şurasının iclasında təsdiq olunmuşdur  
(28 oktyabr 2009-cu il tarixli 2 sayılı protokol).

Tərtibçi-redaktor:

Tərlan Seyidov

BMA-nın Orta ixtisas musiqi məktəb-studiyanının bədii rəhbəri və direktoru,  
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi,  
sənətşünaslıq üzrə elmlər doktoru, professor

Rəyçilər:

Ramiz Zöhrabov

BMA-nın Azərbaycan xalq musiqisi tarixi və nəzəriyyəsi  
kafedrasının müdürü, Azərbaycan Respublikasının Xalq artisti,  
sənətşünaslıq üzrə elmlər doktoru, professor

Rəna Məmmədova

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü,  
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun  
İncəsənət Əlaqələri Şöbəsinin müdürü,  
sənətşünaslıq üzrə elmlər doktoru, professor

**Ü22 Üzeyir Hacıbəyli. Azərbaycan xalq musiqisinin əsasları.** Musiqi məktəbləri şagirdləri üçün «Azərbaycan xalq musiqisinin əsasları», «Solfec», «İmprovizasiya və bəstələmə», «İxtisas aləti», «Ümumi fortepiano» fənlərində Azərbaycan ladlarının öyrənilməsinə dair adaptasiya olunmuş dərs vəsaiti. Adaptasiyanın tərtibçisi Tərlan Seyidov. Bakı, «Təhsil», 2014, 48 sah.

Ü 4905000000 2014  
053

© Azərbaycan Respublikası  
Mədəniyyət və Turizm Nazirliyi, 2014  
© «Təhsil», 2014

## GİRİŞ

«Menim bu əsərim Azərbaycan xalq musiqisinin əsas cəhətlərini öyrənmək üçün nəzəri bir vəsait və Azərbaycan ladları əsasında musiqi yazan bəstəkarlara yaradıcılıq köməyidir!»

Üzeyir Hacıbəyli

Xalqımızın mədəni ərisinə yenidən yaranmış maraq, xüsusən də musiqicilər tərəfindən bəslənilən münasibət məsələsi hal-hazırda xüsuslu aktuallıq kəsb edir. İndiki dövrədə etnik şüurun faallasdırılması, öz milli mədəni ərisinə bəslənilən diqqət bunu təsdiqləyir. Məhz buna görə də onənəvi xalq mədəniyyəti əsaslarının, mədəni məkanın minillik qarvamlı tacribəsinin və onun galəcək nəsilərə ötürülməsi mexanizmlərinin dərk olunması olduqca önemlidir. Həmin istiqamətdə qanuna tam uyğun olaraq pedagoji fikir faallışır, həmin problematika üzrə təhsil-tərbiyə masalalarının effektiv həll yolları axtarılır. Bu sıradə duran ilk önemli məsələlərdən biri – milli musiqi təhsilinin islahatı və layihələşdirilməsidir ki, burada çoxsaylıyyəli tədris-tərbiyə prosesində uzun müddələr ərzində tam şəxsiyyətin formalaşdırılmasına yönəldilən varislik prinsipləri nəzərdə tutulmalıdır.

Ösas problemin bu cür qoyuluşuna zamanı musiqi təhsili ocaqlarının təhsil sahəsində mütəxəssisləri formalaşdırıran, bir kadr kimi hazırlaşdırınan struktur kimi qarşıya qoymuş ən yeni məsələlər, səsüz ki, musiqi təhsili sisteminin əvvəlki mərhələlərində sınaqdan keçilmiş yeni, eksperimental təhsil metodlarına əsaslanmalıdır. Bu istiqamətdə aparılacaq axtarışlar zamanı müsəvir təhsil tacribəsinin milli musiqi mədəniyyətimizin çoxəsrlik ənənələri ilə qoşuşmasına arxalanma nəzərdə tutulur. Xüsusiət də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyanıda tələbələrin göləcək pedagoqlar kimi yetişdirilməsi sahəsində müsəvir musiqi mədəniyyətinin bütün tələblərinə cavab verən zəmin və şərait uzun illər boyu yaradılmışdır. Bu zəmin tədris, tərbiyə və folklor kimi komponentlərin bütöv bir tədrisi-metodik prosesdə birləşdirilməsinə əsaslanır, həmin prosesdə yaranan məsələ və problemlərin eksperimental, yaradıcı surətdə həll olunmasını nəzərdə tutur.

Məktəb-studiyanın yarandığı 1980-ci ildən ar-tıq 35 il keçmiş. Bütün bu illər ərzində məktəb-studiyanın səmərəli fəaliyyətinin nəticəsi kimi, çap

edilmiş proqramları, dərs vəsaitlərini və elmi-metodik işlərdən ibarət məcmuulor qeyd edə bilərik ki, bunlarda şagirdlərin yaradıcı qabiliyyətlərinin daha dolğun və hərtərəfli açılmasına imkan verən kompleks təhsilin innovasiyalı metodları öz əksini tapmışdır.

Müsəvir musiqi mədəniyyətinin yüksək tələb-loruna cavab verən musiqicilərin formallaşdırmasında məktəb-studiyanın tacribəsi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəsmən bəyənilmişdir. Bütün yeni metodlar aprosiyadan keçirilmiş və ölkənin musiqi təhsili ocaqlarının tədris proqramlarına tətbiq olunmuşdur.

Əlamətdardır ki, məktəb-studiyanın müəllimi M.Tuayevannın «Содержание и формы экспериментальной работы по комплексному обучению учащихся школы-студии Бакинской Музыкальной Академии имени Узеира Гаджибейли» («Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məktəb-studiyanı şagirdlərinin kompleks tədris üzrə ekspresional işin məzmunu və formaları») mövzusunda dissertasiyası məhz bizim məktəbdə işlənilmiş və tətbiq olunmuş musiqi fənlərinin tədrisi sahəsində innovasiyalı, kompleks metodların mənimimsiləmisi üzrə müxtəlif növ ekspresional əsasında yazılmış və müdafiə olunmuşdur.

Bizim tərəfimizdən keçirilmiş dünya tacribəsində analoqu olmayan musiqicilərin elmi-ifaqılıq müsabiqələri və konfranslar da diqqətəlayiqdir. Xüsusiət də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 30 illik yubileyinə həsr olunmuş Qara Qarayev adına pianoçuların Birinci Beynəlxalq elmi-ifaqılıq müsabiqə-konfransı böyük rezonans doğurmusdur. Bu müsabiqə-konfrans 2010-cu ili «Mədəniyyətlərin yaxınlaşması» ili elan edən UNESCO-nun tədbirlərə əsasında yazılım və müdafiə olunmuşdur.

Bizim digər işlərimiz sırasında «Azərbaycan bəstəkarlarının əsərləri tədris repertuarında», «Caz musiqisinin gənc ifaçıları» festivallarının keçirilməsini qeyd etməliyik.

2015-ci ilda Ü.Hacıbəylinin anadan olmasının 130 illiyinə, onun tərəfindən təməli qoyulmuş

BMA-nın 95 və məktəb-studiyanın 35 illiyinə həsr olunmuş «Azərbaycan milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında» adlı festival keçirilmişdir. Bu festival «Üzeyir Hacıbəylinin elmi sistemi əsasında şagirdlərin milli lad təfəkkürünün inkişafı Programı»nın həyata keçirilməsindən növbəti mərhələ hesab olunur.

Bələliklə, keçirilən islahatlar nticəsində məktəb-studiyanın öz mentalitetini yaradmışdır ki, bu da təcrübəci tələbələri cəlb edən, eksperimental işə dərənən bir səra orijinal programların yaradılmasına əsaslanır. Həmin programlardan sonətüşnəsləşik doktor, professor Məcmən Kərimovun «Qədim Azərbaycan musiqi alətləri» fənni üzrə və sonətüşnəsləşik namizədi, professor Adilə Yusifovanın «Azərbaycan xalq musiqisinin əsasları» fənni üzrə müəllif programlarını misal çəkmək olar.

Nəzəri biliklärin qarvanılması şagirdlərin xüsusi və ümumi fortepiano, orkestr və xalq çalgı alətləri, kamerası ansambl və akompaniment siñirlərində ifa etdikləri Azərbaycan bəstəkarlarının əsərlərinə dair təribə etdikləri referat və annotasiyalarda ən geniş tətbiqini tapır. Bu biliklärin mənimkənləşməsi məqsədli tətbiq olunan onəmli üsullardan biri də – 1983-cü ildən etibarən məktəb-studiyanın müntəzəm olaraq keçirdiyi elmi-ifaiçılıq konfransları, müsabiqləri, eləcə də «Azərbaycan bəstəkarlarının əsərləri tədris repertuarında» devizli festivallardır.

Sagirdlərin dərkək faallığının və yaradıcı təfəkkürünün bu planda formalasdırılmasının vacib aspekti kollokviumlardır ki, məktəb-studiyanada tədris ilində iki dəfə keçirilir. Kollokviumlar müxtəlif fənlərin öyrənilməsindən qarvanılan biliklärin cəmləşdirilməsi məqsədini daşıyır və müxtəlif fənlər, ümummdən hazırlıqdağır məsələlərlə yanaşır, Azərbaycanladlarına aid sualları da əhatə edir.

Təcrübə-eksperimental, metodik və pedagoji iş növürləri arasında «Opera hazırlığı» fakültativ sinfinin nazdındı otuz il eksperimental olaraq fəaliyyət göstərən Uşaq Musiqi Teatrının tamaşaları qeyd olunmalıdır. Teatrın repertuarına Azərbaycan və xarici bəstəkarların – Ü.Hacıbəyli, S.Hacıbəyov, T.Quliyev, S.Ibrahimova, Ş.Çalayev, B.Britten, Q.Qaldkov və başqalarının musiqisi əsasında hazırlanmış 30 tamaşa daxilidir. Bu tamaşalara xalq mahni və rəqsərlər daxil edilir. Bələliklə, məktəb-studiyanada uzun illər boyu geniş profilli dünaygörüşüne malik, Azərbaycan xalq musiqisinin əsərlərinə sorbastlıqla qarvayan musiqiçilərin hazırlanması üçün zəmin və şərait yaradılmışdır.

Uşaqların mənəvi, ədəbi və bədii-estetik inkişafına yönəldilmiş bütün bu iş növləri onlarda ənənəvi milli musiqi mədəniyyətinə tamamilə yeni münasibəti, bu mənbəni dorindən və qorunularaq öyrənilməsini təbliğ edir, folklorun və ənənələrin gələcək nöslə tökülmə mexanizmlərinin qorunması, materialın müasir həyata töbii şəkildə daxil olunması timin edir.

Azərbaycanın xalq musiqi mədəniyyəti ənənələrinin öyrənilməsində görkəmli Azərbaycan klassiki Üzeyir Hacıbəylinin elmi ərsi əsas tədris materialı rəlunu oynayır. Onun «Azərbaycan xalq musiqisinin əsərləri» adlı səməbəlli elmi əsəri nəinki hər bir Azərbaycan bəstəkarının, həm də Azərbaycan musiqisini öyrənən hər bir musiqiçinin stolüstü kitabıdır. Üzeyir bəyin bu nəzəri əsəri öz böyük praktiki əhəmiyyətini bə功nudək itirir. Həmin kitabda Azərbaycan xalq musiqisinin lad sisteminin bütün zənginliyi mütəəssik elmi formada, aydın, anlaşılı ifadə şəklində sistemləşdirilmiş, Azərbaycan xalq musiqi dilinin lad strukturunun qanunlarının kamil şəkildə anlanılıb qarvanılması öz əksini tapmışdır.

Bu traktat əsəri təkcə xalq musiqisinin deyil, bütün Azərbaycan musiqisinin nəzəri əsərləri kimi dayarlıdırımk olar.

Qeyd edək ki, «Azərbaycan xalq musiqisinin əsərləri» adlı kitabının yeni nəşri 2010-cu ildə Üzeyir Hacıbəylinin 125 illiyi münasibətilə latın əlifbası ilə çap və elektron dərslik formatında Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəylinin rəhbərliyi altında «Musiqi Dünyası» jurnalının yaradıcı qrupu tərəfindən, sonətüşnəsləşik doktor, professor Tariel Məmmədovun elmi redaktorluğu ilə həyata keçirilmişdir.

Azərbaycanladlarını öyrənmək üçün daha bir maraqlı nəşr 2010-cu ildə İmına Əliyevannı hazırladığı «Azərbaycan musiqisi əsasında lad-intonasiya eşitma hazırlığı üzrə praktiki vəsait» adlı dərslikdir. Bu nəşrdə hər ladın modeli hazırlanmışdır və ladlara aid testlər verilmişdir.

2012-ci ildə nəşr olunmuş Cəmilə Həsənova-nın «Azərbaycan xalq musiqisinin əsərləri» fənni üzrə Azərbaycan musiqisinin məqsədləri adlı ali musiqi məktəbləri üçün dərs vəsaiti materialları zəngin və tədris üçün olduqca dəyərli kitabdır.

Üzeyir Hacıbəylinin kitabı üzrə fənnin daha dərin və geniş tədrisi üçün 2012-ci ildə Fərhad Bədəlbəyli ilə birləşdə tərtib olunan «Üzeyir Hacıbəylinin elmi sistemi əsasında milli lad təfəkkürünün inkişafı programı» nəşr olunmuşdur. Program musiqi və incəsənət məktəblərinin I-XI sinif şə-

girdəri və musiqi kolleclərinin I-IV kurs tələbələri üçün nəzərdə tutulmuşdur. Vəsaitdə hər sinif üçün nəzərdə tutulan ladların adları və həmin ladlarda yazılın Azərbaycan xalq və bəstəkar əsərlərinin siyahısı verilir.

Ona da qeyd edək ki, bu programın əsasında 2014-cü ildə yeni vəsait hazırlanıb. Şagirdlər üçün təqdim olunan cəxildildi dərs vəsaitində Azərbaycan xalq və professional musiqisi ilk dəfə lad sistəmləşməsinə məruz qalır. Tədris üçün seçilən musiqi materialı yeddi osas milli lada uyğun saçıylənilib. Tərtibçilər sənətüşnəsləşik üzrə elmlər doktor, professor Cəmilə Hasanova, sənətüşnəsləşik üzrə fəlsəfə doktoru, dosent Leyla Zöhrabova və sənətüşnəsləşik üzrə fəlsəfə doktoru Aytan İbrahimovadır.

Hazırda təqdim olunan Üzeyir Hacıbəylinin fundamental əsəri əsasında adaptasiya olunmuş dərs vəsaiti məktəb-studiya tərəfindən hazırlanaraq musiqi məktəbləri şagirdləri üçün metodik zəmin roluna malidir.

Məktəb-studiyanın nəşrə hazırladıq dərs vəsaitinin əsas möqsədi musiqi məktəb şagirdlərinin öz milli köklərinə, Azərbaycan xalq əsərlərinin əsərlərinə maraqlı oyalılmasının, milli musiqi eşitma qabiliyyəti və təfəkkürü sahəsində gen yaddaşının bərpası və faallasdırılmasıdır. Azərbaycan xalq musiqi mədəniyyəti ənənələrinin öyrənilməsi üzrə aparılan işin bir hissəsi olaraq, ladların nəzəri öyrənilməsi müxtəlif əsərlərlə öz təbliğini tapır. Həmin problem baxımından Ü.Hacıbəylinin kitabının adaptasiya olunmuş materialları əsasında tərtib olunan dərs vəsaiti xüsusi aktuallıq kasb edir.

Bu dərs vəsaiti gənc musiqiçilər nəsilinin musiqi təbibi və təhsili qarşısında duran bir sıra konkret məsələləri həll etmək məqsədini, xüsusən də Azərbaycanladlarının kiçik siniflərənə başlayaraq öyrənilməsi üçün əlverişli şəraitin yaradılması məqsədini irali sürür.

«Azərbaycan xalq musiqisinin əsərləri» kurşundan əlavə, materialın möhkəmləndirilməsi eləcə də bu fənnin solfeci darslarına daxil edilməsi, Ü.Hacıbəyli tərəfindən Azərbaycanladları əsasında bəstələnmiş melodiyaların imla kimi yazdırılması, transponizə edilməsi və s. vəsaitlər həll olunmalıdır. Yuxarıda sadalanın not materiallarının ixtili məqsədini irali sürür.

sas, ümumi fortepiano dərslərində ifa olunması da böyük əhəmiyyətə malidir. Gələcək bəstəkarların Azərbaycanladlarında musiqi bəstələməsi bacarığının təbibi baxımından vəcibdir.

Gənc musiqiçinin Azərbaycanladları fənni üçün adaptasiya olunmuş dərs vəsaitindəki material aşağıdakı ardıcılılıqda təqdim olunur: avval səs-düzümləri, tam və yarım kadanslar, Ü.Hacıbəylinin əsərlərindən götirilən nümunələr, sonra isə onun xalq musiqisində aid və əsərinə əlavə hissəsində göstərdiyi misallar verilir. Əgor səs-düzümləri ilə kadensiyalar onların yalnız öz quruluş prinsipləri barədə təsəvvür yaradırısa, Ü.Hacıbəylinin bütün lad və onların şöbələrinə aid bəstələnmiş nümunələri öz qanunauyğun ardıcılığında düzülərək şagirdlərə müğəmən strukturunu anlamaqdə kömək edə bilər. Hazırkı dərs vəsaiti, şübhəsiz ki, respublikamızın musiqi məktəblərinin gündəlik tədris-metodik təcrübəsində faydalı metodik dayaq ola bilər.

Ümumiyyətlə, gənc musiqiçilərin təhsilinin bütün mərhələlərində «folklor komponentinin» daxil edilməsi məktəb-studiyanın eksperimental fəaliyyətində pozitiv təcrübə kimi özünü göstərir. Məktəb-studiyanın musiqi təhsili proqramları öz struktur, istiqaməti və məzmunu etibarı ilə komplekslidir. Proqramların kompleksliyi musiqi mədəniyyətinin yalnız ayrıca istiqamətlərinin mahdud ixtisaslı öyrənilməsinin qarşısını almaqdandır, eləcə də onun xalq musiqi mədəniyyəti ilə birləşməsi zamanı bütövlüklüğünün anlaşılmışdan irali golur.

Bələliklə, təhsil məzmunu ilə eksperimental işin metodik təminatının sıx vəhdəti, eləcə də gələcək professional pedaqoqların hazırlanmasında varisliyin həyata keşirilməsi Bakı Musiqi Akademiyası və onun eksperimental bazası olan Orta ixtisas musiqi məktəb-studiyanının birgə faaliyyəti üçün başlıca məqsəddir. Fərhad Bədəlbəylinin dediyi kimi: «Məktəb-studiya uşaqların musiqi təbibi baxımından təsdiqlənmiş mərkəzinə çevrilmişdir».

Musiqi təhsil ocaqları üçün nəzərdə tutulan bu vəsait Üzeyir Hacıbəylinin 1985-ci ildə «Yazıcı» mətbəəsində nəşr edilmiş «Azərbaycan xalq musiqisinin əsərləri» kitabı üzərində qurulmuş və adaptasiya olunmuşdur.


Tərlan Seyidov

## ƏSAS LADLAR

Bədii-ruhi cəhətdən «Rast» dinləyicidə mərdlik və gümrahlıq hissi,  
«Şur» şən, lirik əhvali-ruhiyyə, «Segah» məhəbbət hissi, «Şüşter» dərin kədər,  
«Çahargah» heyəcan və ehtiras, «Bayati-Şiraz» qəmgintlik, «Hümayun» isə «Şüşter»ə  
nisbətən daha dərin bir kədər hissi oyadır [s.16].

## RAST

### Do mayəli "Rast" ladının səsqatarı



1 - 1 - 0,5 formulu üzrə qurulmuş üç bərabər tetraxordun qovuşaq birləşməsi «Rast» ladının səsqatlarını əmələ getirir. Bu səsqatarında o r t a tetraxordun birinci pərdəsi - *do* - ladın mayəsi və əsas tonudur [s.47].

### Tam kadanslar

### Yarım kadanslar

## "Rast" ladında bəstələnən melodiya

Başlanğıc ifadənin bu və ya başqa pərdədə bitməsi «Rast» və bir çox sonrakı ladların şöbələrini təyin edir (başlanğıc ifadə birinci xanəni təşkil edərək ikinci xanənin əvvəlində bitir) [s.52].

### Allegro moderato

**Mayeyi-Rast** (birinci ifadə ikinci xanənin əvvəlində mayə ilə tamamlanır - *do* birinci oktava) [s.56]



**Hüseyini** (birinci ifadə ikinci xanənin başlanğıcında mayənin üst kvartası - *fa* - ilə bitir) [s.56]



**Vilayeti** (birinci ifadə ikinci xanənin başlanğıcında, mayənin kvintasında - *sol* - ilə bitir) [s.57]



Hüseyni (təkrar) [s.57]



Əraq (bir oktava yuxarıya köçürülən «Mayeyi-Rast») [s.60]



Gərayı (alt aparıcı ton - si - səsqatarındaki sorhəd tonu - si-bemol - ilə əvəz olunur) [s.60]




Hüseyni (təkrar) [s.60]



**ŞUR**

Re mayeli "Şur" ladının səsqatarı



1 - 0,5 - 1 formulu üzrə qurulmuş və qovuşuq (zəncirvari) üsul ilə birləşmiş üç bərabər tetraxord «Şur» ladının səsqatalarını əmələ gətirir. Bu səsqatalarında orta tetraxordun birinci pərdəsi - re - ladın mayasıdır. «Rast» ladının keçmiş mayası (bu səsqatalarında üçüncü pərdə - do) burada səsqatalarının əsas tonu olmaq hüququnu özündə saxlayır [s.63-64].

Tam kadanslar



Yarım kadanslar



"Şur" ladında bəstələnən melodiya

**Allegretto**

Mayeyi-Şur (birinci ifadə ikinci xanənin əvvəlində mayo - re - ilə qurtarır) [s.67]



**Zəmin-xara** (birinci ifadə ikinci xanənin əvvəlində mayənin üst mediantası - *fa* - ilə qurtarır) [s.67]

**Sur-sahnaz** (birinci ifadə mayənin üst kvartası ilə ikinci xanənin əvvəlində qurtarır) [s.69]

**Hicaz** (birinci ifadə mütləq mayənin kvintasından - *lya* - başlanmalıdır; yaxşı olar ki, o, ikinci xanənin əvvəlində mayənin üst kvartasında - *sol* - ilə tamamlansın) [s.71]

**Zəmin-xara (təkrar)** [s.71]

**Bayati-kürd** (kvinta quruluşu tərəfə yönəlmə; birinci ifadə ikinci xanənin əvvəlində adətən yeni mayədə - *ly/a* - ilə qurtarır) [s.73]

**«Hicaz» (təkrar)** [s.74]

Səməyi-şəms («Mayeyi-Şur»un bir oktava yuxarıda təkrarı) [s.76]

Nişibi-fəraz (kvarta yuxarı yönəlmə; «Hicaz» şöbəsinə kvarta yuxarı - re - təkrar etmək məsləhət görülür) [s.76]

## SEGAH

*Mi* mayəli "Segah" ladının səsqatarı




0,5 - 1 - 1 formulu üzrə qurulmuş və qovuşuq (zəncirvari) üsülda birləşmiş üç bərabər tetraxord «Segah» ladının səsqatalarını əmələ gətirir.

Bu səsqatarın orta tetraxordun birinci pərdəsi - *mi* -ladın mayəsidir. Səsqatarının ikinci pərdəsi - *do* - əsas ton, yəni mayənin alt tersiyası vəzifəsini görür [s.80].

### Tam kadanslar




### Yarım kadanslar



### "Segah" ladında bəstələnən melodiya

#### Allegretto

*Mayeyi-Segah* (birinci ifadə ikinci xanənin əvvəlində mayə - *mi* - ilə qurtarır) [s.82]




*Şikesteyi-fars* (birinci ifadə ikinci xanənin əvvəlində və ikinci ifadə dördüncü xanənin əvvəlində əsas tonun kvintasında - *sol* - ilə qurtarır) [s.83]



**Müberiqə** (birinci ifadə əsas ton kvintasının üst aparıcı tonu - *lya* - ilə başlayır) [s.84]

**Əraq** (əsas tonu - *do* - bir oktava yuxarı qaldırır) [s.85]


Nöthəri 1122

**ŞÜSTƏR***Lya* mayəli "Şüstər" ladının səsqatarı


0,5 - 1 - 0,5 formulu üzrə qurulmuş və ayrı birləşmiş (alt tetraxordun dördüncü pərdəsilə üst tetraxordun birinci pərdəsi arasında artırılmış sekunda intervalı əmələ gəlir) iki bərabər tetraxord «Şüstər»ladının səsqatlarını əməmlə gətirir.

Bu səsqatarında üst tetraxordun ikinci pərdəsi - *lya* -ladın mayesidir.


Tamamlayıcı pərdə - *mi* [s.87-88].

**Kadanslar****"Şüstər"** ladında bəstələnən melodiya

**Moderato**  
**Mayeyi-Şüstər** (birinci ifadə ikinci xanənin əvvəlində mayənin alt kvartası - *mi* - ilə qurtarır) [s.90]




**Tərkib** (birinci ifadə ümumiyyətlə mayənin üst aparıcı tonu - *si* - ilə başlanır) [s.91]



## ÇAHARGAH

*Do mayəli "Çahargah" ladının səsqatarı*



0,5 - 1,5 - 0,5 formulu üzrə qurulmuş üç bərabər tetraxord «Çahargah» ladının səsqatlarını əmələ gətirir; bu şərtlə ki, bunlardan alt tetraxord orta tetraxordla qovuşuq (zəcirvarı) üsulda və orta tetraxord üst tetraxordla ayrı (yanaşı birləşmə) üsulda birləşsin. Səsqatlarının dördüncü pərdəsi birinci oktava - *do* - ladın mayəsi vəzifəsini görür [s.92-93].

**Tam kadanslar**



**Yarım kadanslar**



**"Çahargah" ladında bəstələnən melodiya**

**Andante**

**Mayeyi-Çahargah** (ikinci xanənin əvvəlində birinci ifadə mayə - *do* birinci oktava - ilə qurtarır) [s.95]




**Bəstə-Nigar** (birinci ifadə tersiya ilə başlanıb mayə tersiyası - *mi* - ilə qurtarmasını tələb edir) [s.96]



**Manəndi-müxalif** (ikinci xanənin əvvəlində birinci ifadə üst kvartada - *fa* - ilə qurtarır) [s.97]



**Hasar** (kvinta - *sol* - yuxarıya köçürülmüş «Çahargah»; köməkçi mövzu kimi) [s.99]



**Müxalif** (əvvəlki mayənin kvintasının üst aparıcı tonu yeni mayə - *lya bemol* - əmələ gətirir) [s.100]



Mənsuriyyə («Maycyi-Çahargah»ın bir oktava yuxarı köçürülməsi) [s. 101]

## BAYATI-ŞIRAZ

*Do mayəli "Bayati-Şiraz" ladının səsqatarı*



1 - 1 - 0,5 formulu üzrə qurulmuş və orta yarımton vasitəsilə birləşmiş (üst tetraxordun birinci pərdəsinə nisbatən) iki bərabər tetraxord «Bayati-Şiraz» ladının səsqatalarını əmələ gətirir. Bu səsqatarında alt tetraxordun axırıncı pərdəsi - *do* - ladin mayəsidir [s.104].

### Tam kadanslar



### Yarım kadanslar



### "Bayati - Şiraz" ladında bəstələnən melodiya

*Moderato*

*Mayeyi-Bayati-Şiraz* (ikinci xanənin əvvəlində birinci ifadə mayə - *do* - ilə qurtarır) [s.107]



*Bayati-İsfahan* (birinci ifadə «Mayeyi-Bayati-Şiraz» tökrar edir, cavabverici cümlə mayənin alt mediantası - *lyə* - ilə qurtarır) [s.108]



**Hüzzal** (mayənin kvintası - *sol* - ilə başlanır)  
[s.109]

## HÜMAYUN

*Do və Lya* mayəli "Hümayun" ladının səsqatarı



0,5 - 1,5 - 0,5 formulu üzrə qurulmuş və orta ton vasitəsilə birləşmiş iki bərabər tetraxord «Hümayun» ladının səsqatlarını əmələ gətirir. Bu ladın səsqatlarında iki mayə vardır. Onlardan birincisi - *do* - alt tetraxordun dördüncü pərdəsi, ikincisini *ıso* - *lyə* - üst tetraxordun dördüncü pərdəsi əmələ gətirir. Melodiyanın əmələ gəlməsi alt tetraxordun bir oktava yuxarıya qaldırılmasını tələb edir. Bu halda səsqatarı belə olur [s.112]:



Bu səsqatları *lyə* və *do* mayəli iki natamam «Şüstər» səsqatarından ibarətdir [s.113].

## Kadanslar

Tam kadans adətən ikinci mayənin (*do*) alt kvartasında (*sol*) dayanmaqla əmələ gəlir; lakin «Hümayun»un başqa tamamlanma üsulu da vardır: qeyd etdiyimiz alt kvartada dayandıqdan sonra kadans yenə də davam edərək ikinci «Şüstər» səsqatlarının ikinci pərdəsində (*fa*) dayanmaqla tamamlanır. Qeyd etmək lazımdır ki, «Hümayun» ladında melodiya çox vaxt bu pərdədən başlanır [s.113-114].

## "Hümayun" ladında bəstələnən melodiya

«Hümayun» ladında melodiya bəstələrkən müvafiq fəsildə «Şüstər» ladına aid göstərilən qaydalar əsas götürülməlidir. Birinci cümlə (və yaxud birinci period) adətən birinci «Şüstər»də, cavabverici cümlə ikincisində bəstələnir. Birinci «Şüstər»dən ikinci «Şüstər»ə keçilərkən, birinci «Şüstər»in aparıcı tonu və ikinci «Şüstər» mayəsinin alt tersiyası enharmonikləşdirilir [s.114].

**Moderato**  
Mayeyi-Hümayun (*İyə mayəli birinci «Şüstər» kimi*) [s.116]

**Tərkib** (*do mayəli ikinci «Şüstər» lə Tərkib» kimi*) [s.115]

## ƏLAVƏ LADLAR

### ÇAHARGAH (ikinci növ)

#### İkinci növ Do mayəli "Çahargah" ladının səsqatarı



0,5 - 1,5 - 0,5 formulu üzrə qurulmuş tetraxord 1 - 1 - 0,5 formulu üzrə qurulmuş tetraxordla ayrı birləşdiriləndə (yanası birləşmə), ikinci növ «Çahargah» ladının səsqatarı alınır [s.117].

#### Tam və yarım kadanslar

İkinci növ «Çahargah» ladının tam və yarım kadansları eynilə birinci növ «Çahargah»da olduğu kimidir [s.119].


#### İkinci növ "Çahargah" ladında bəstələnən melodiya

İkinci növ «Çahargah» ladında melodiyalar bəstələmək üçün müvafiq fəsildə birinci növ «Çahargah» ladına aid göstərilmiş qaydalar əsas götürülməlidir [s.119].

#### Allegro moderato

#### Mayeyi-Çahargah







Manəndi-müxalif



Andante  
Hasar



Müxalif



Mənsuriyyə

## ŞAHNAZ

"Şahnaz" ladının səsqatarı



«Şahnaz» ladının səsqatlarında 1 - 1 - 0,5 formulu üzrə qurulmuş tetraxorda ayrı üsul ilə 0,5 - 1,5 - 0,5 formulu üzrə qurulmuş tetraxord birləşdirilir. Alt tetraxordun bütün pərdələri «Şahnaz» ladında mayə ola bilər [s.122-123].



### Tam və yarım kadanslar

"Rast", "Şur" və "Segah"da olduğu kimiidir.

### "Şahnaz" ladında bestələnən melodiya

#### Allegretto

**Mayeyi-Şahnaz** (birinci ifadə ikinci xanənin əvvəlində mayənin kvintasında - *sol* - ilə bitir) [s.123]



## SARƏNC

*Mi mayəli "Sarənc" ladının səsqatarı*

«Sarənc» əlavə lədi səsqatarının quruluş formulu ikinci növ «Çahargah» lədi səsqatarının quruluş formulu kimidir; yəni:  $0,5 - 1,5 - 0,5 + 1 - 1 - 0,5$ . Fərq bundadır ki, ikinci növ «Çahargah» lədi səsqatarında alt tetraxordun axırıncı pərdəsi ilə üst tetraxordun birinci pərdəsi arasında bütöv ton, «Sarənc» səsqatarında isə yarım ton olur. Alt tetraxordun sonuncu pərdəsi lədin mayəsidir [s.126].

### Tam və yarım kadanslar

Əlavə «Sarənc» lədi alt aparıcı tonundan başqa özünün bütün pərdələrinə və mayəsinin səsqatarında tutduğu vəziyyətə görə «Segah» lədini oxşardır. Onun həm tam, həm də yarım kadansları «Segah» lədində olduğu kimidir [s.128].

### "Sarənc" lədində bəstələnən melodiya

«Segah» lədində və onun şöbələrində musiqi bəstələmək qaydalarının hamisi eynilə «Sarənc» lədində da aiddir [s.128].

Bu misalda «Əraqq» şöbəsi bir oktava yuxarı köçürülmüş «Mayeyi-Sarənc» ilə əvəz olunmuşdur [s.130].

*Allegretto  
Mayeyi-Sarənc*

### Şikəsteyi-fars

### Mübəriqə

## XALQ MUSİQİSİ NÜMUNƏLƏRİ

*Do mayəli "Rast" ladında xalq mahnısı*

*Allegretto*

*Arazbarı («Rəng» formalı) Re mayəli "Şur" ladında*



*Sol mayeli "Rast" ladında rəng*

3. *Allegretto*

This musical score consists of seven staves of music for a single instrument. The key signature is one sharp (F#). The tempo is Allegretto. The music features various rhythmic patterns, including eighth-note and sixteenth-note groups, with some grace notes and rests. The notation is in common time.

*"Sarənc" ladında rəng*

4. *Moderato*

This musical score consists of eight staves of music for a single instrument. The key signature is one flat (B-flat). The tempo is Moderato. The music features eighth-note and sixteenth-note patterns, with grace notes and slurs. The notation is in common time.

The image shows ten staves of musical notation for a solo instrument, possibly flute or oboe. The music is in common time. The first five staves are in G major, indicated by a single sharp sign in the key signature. The second five staves are in A major, indicated by two sharps in the key signature. The notation includes various note values such as eighth and sixteenth notes, rests, and measure repeat signs. Dynamics like forte (f), piano (p), and trills are marked throughout the piece.

**So/ mayəli "Bayatı-Şiraz" ladında rəng**

The image shows a single page of a musical score for piano, labeled '5.' at the top left. The title 'Andante' is written above the first measure, with a 'tr' (trill) instruction above the second measure. The key signature is one sharp (F# major). The time signature is 3/4 throughout. The music consists of ten staves of piano notation, featuring various note values, rests, and dynamic markings like 'tr' (trill) and '3' (triplets). The notes are primarily eighth and sixteenth notes, with some quarter notes and rests.

*Sol mayeli "Bayati-Şiraz" ladında rəng*

6. *Allegro*

This musical score consists of ten staves of music for a single instrument. The key signature is one flat (B-flat), indicating it is in the mode of Bayati. The tempo is Allegro. The music features various rhythmic patterns, including eighth-note and sixteenth-note figures, with several trills indicated by 'tr' above specific notes. The notation is in common time.

*Sol mayeli "Çahargah" ladında rəng*

7. *Allegro*

This musical score consists of nine staves of music for a single instrument. The key signature is one flat (B-flat), indicating it is in the mode of Çahargah. The tempo is Allegro. The music features eighth-note and sixteenth-note figures, with several trills indicated by 'tr' above specific notes. The notation is in common time.

A musical score consisting of ten staves of music. The key signature is G minor (two sharps), and the time signature is common time (indicated by 'C'). The music is divided into sections by vertical bar lines. The first section ends with a double bar line and repeat dots, indicating a return to the beginning or a section. The notation includes various note heads, stems, and rests.

*Do mayeli ikinci növ "Çahargah" ladında reng*

*Moderato*

8.

A musical score consisting of eight staves of music. The key signature is C major (no sharps or flats), and the time signature is common time (indicated by 'C'). The music is divided into sections by vertical bar lines. The notation includes various note heads, stems, and rests, with some slurs and grace notes. The section is labeled 'Moderato'.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

10.

## MÜNDƏRİCAT

Tərlan Seyidov. Giriş .....	5
<b>ƏSAS LADLAR</b>	
Rast .....	8
Şur .....	11
Segah .....	15
Şüştər .....	17
Çahargah .....	18
Bayati-şiraz .....	21
Hümayun .....	23
<b>ƏLAVƏ LADLAR</b>	
Çahargah (ikinci növ) .....	25
Şahnaz .....	29
Sarənc .....	31
<b>XALQ MUSIQİSİ NÜMUNƏLƏRİ</b>	
..... .....	33

12m

Üzeyir Hacıbəyli

AZƏRBAYCAN XALQ MUSIQİSİNİN  
ƏSASLARI

Musiqi məktəbləri şagirdləri üçün

«Azərbaycan xalq musiqisinin əsasları», «Solfecio»,  
«İmprovizasiya və bəstələmə», «İxtisas aləti», «Ümumi fortepiano»  
fənlərində Azərbaycan ladlarının öyrənilməsinə dair  
adaptasiya olunmuş dərs vəsaiti

Adaptasiyanın tərtibçisi

Tərlan Seyidov

Bakı, «Təhsil», 2014.

Nəşriyyat redaktoru *Aida Quliyeva*

Bədii və texniki redaktoru *Abdulla Ələkbərov*

Kompüter not qrafikası, maket və dizayn *Yavər Nemətli*

Kompüter tərtibatçısı *Mələk Şimşek*

Korrektoru *Ülkər Şahmuradova*

Çapa imzalanmışdır 24.11.2014. Kağız formatı 60x84 1/8.  
Ofset çapı. Fiziki çap vərəqi 6,0. Sifariş 136. Tiraj 1000.

«Təhsil Nəşriyyat-Poliqrafiya» müəssisəsinin  
mətbəəsində çap olunmuşdur.

Bakı, AZ 1052, Fətəli xan Xoyski küç., 121<sup>A</sup>  
Tel.: (+994 12) 567-81-28/29; Faks: (+994 12) 567-82-68  
E-mail: [tahsil\\_az@yahoo.com](mailto:tahsil_az@yahoo.com);  
[www.tahsil.az](http://www.tahsil.az)

Ar  $\frac{2014}{2018}$



BAKI-2014

1122